

- Salam, ay oğlum, necəsən? Özünü necə hiss edirsin?

- Salam, anacan. Yaxşıyam, narahat olma.

- Anan qurban, deyir oralarda vəziyyət pisdir ey, ermənilər atırlar. Yaxşı olduğunu düz deyirsən, yoxsa, burada nigarançılıqdan qovrulub-yanım mən?

- Heç elə şəymi olar ana? Mən heç sənə yalan deyərəmmi? Yaxşıyam, sən narahat olma. İndi gedir. Səhər yenə atsalar o digaların cavabını layiqincə verəcəyik. Kül edəcəyik onların bütün qərargahlarını. İndi telefonu bacıma ver, ona sözüm var.

- Hə, Nazim. Eşidirəm.


- Baci, nəbadə anama deyəsən ha, 11 şəhid vermişik. Desən məndən çox nigaran qalar. Bircə demə ki televizordan eşidib.

- Yox, Nazim. Televizoru açmamışaq. Axi, Ağstafadan şəhidimiz var. Bilirsən də, adətdir bizdə, belə hallarda televizoru açmırıq. Orada bizdən narahat qalma, fikrini dağıtmə, düşmənə qarşı amansız ol, şəhidlərimizin qisasını o yolunu azmislardan alın. Yaxşımı?

- Xatircəm ol, baci. Siz də narahat qalmayın. Onda rahat döyüşərəm, düşmənin nəfəsini kəsib geri qayıdatram, şübhəniz olmasın!

Bu, bir uşaq təxəyyülünün məhsulu olan zəng idi... Şəhid Nazim İsmayılovun son zəngi...

Onun xəbəri şəhid olması xəbəri ni eşidəndə heç inana bilmirdim. Çünkü, əvvəlki gün 11 nəfər vətən mücahidinin şəhid olması xəbəri məni sarsılmışdı, bunun ardınca yenə də bir evdən gələn ana fəryadı... Yenəmi bir ev də viranə qaldı ana fəryadı ilə? Yenəmi bir ana fəryadı? Yenəmi? Axi... Niyə belə olur axı? Niyə bunu Azərbaycan qadınınına rəva bilirlər? Yox... Azərbaycan qadını yad,



*Şəhid Nazim İsmayılovun dəfnindən görüntü*

## "Geri qayıdırıram, şübhən olmasın"

yağı yanında fəryad etməyən, baş əyməyən Türk qadınıdır, anadır...

Qardaş Türkiyə Respublikasının TRT 1 kanalında düz 5 il mövsüm fasılələri ilə yayılmış "Diriliş: Ərtoğrul" serialının son mövsümündə Ərtoğrul bəyin qardaşı Gündəodu bəyin arvadı Səlcən xatun da oğlundan nigaran qalır... Axi, onun oğlu neçə illər davam edən arzudan sonra doğulmuşdu. Səlcən xatun ona görə olmazın əzəzlar çəkmiş, necə deyərlər gözü ilə od götürmüdü. Oğlunu asanlıqla əldə etməmişdi. Oğlu barədə ağlındakı pis düşüncələri silmək istəyirdi.

Lakin, dünya... bəxt... tale... Günün günorta çağrı düşən şəhid atəşi Səlcənin evini yixir. Halını pis eləyir. O, dözmür. Ağlaya-ağlaya ötən günləri yadına salır... Dizina döyə-döyə göz yaşını və saçlarını oğlunun nəsi üzərinə səpir. Oğlu yolunda süpürgə etdiyi saçlarını və okeani belə daşdıracaq göz yaşlarını...

O vaxta qədər ki... Dəfənin olduğu yerdə özünü Bəybolat bəy kimi təqdim edən və Səlcən xatunun oğlu Süleymanın da qatili olan "Albastı" adlı monqol əlaltışı gəlir. Onda Səlcən xatun hər şeydən duyuq düşürmüş kimi gözyaşlarını gizlədir. Və intiqam istəyən baxışları ilə Albastıya baxır... Oğlunun gözüne, dilinə və özünün ürəyinə dağ çəkmiş Albastıya...

Eyni intiqam baxışları ilə çox ana baxdı ermənilərin üzünə... Hətta, analar baxmadı, uşaqlar da baxdı... İnanın, şəhid Elşad Məmmədovun 7 aylıq körpəsinin baxışlarından Qarabağın xəritəsini görürdüm. Mən o baxışla onun böyükəcəyini, əsgər olacağını və yanındakı əsgərləri ilə Qarabağın xəritəsinə baxacağımı, bütöv Azərbaycanı gördürdüm... Və bunu deyəcəyini biliirdim: "Ya Qarabağ Ya Ölüm! Başqa yolu yox artıq!"

Tovuz ətrafında düşmən təxribatı zamanı şəhid olanlar barədə eşidəndə gecə ağlıma bu misralar geldi:

Mənim könlüm ağlayar ağlayanla birlikdə,

Qarabağda qaralar bağlayanla birlikdə...

Tovuzumda qaralar bağlayanla birlikdə...

Vətənimdə qaralar bağlayanla birlikdə...

İnanın, Nazim İsmayılovun şəhid olma xəbərini ağızından qaçırdaraq anama dedim... Anam çox pis oldu... Çünkü, onun rəhmətlik qardaşı dayım Mütalib Həsənovun oğlu Saleh də Tovuzda xidmətdə idil... Özü də Dondar Quşçuda artilleriya bşlüyündə... Əsgərlilikdən qayıtmagına çox az qalmışdı. Hər gün onuna əlaqə yaradırdıq və çox narahat olurdum. İndiki vaxtda hər bir şəhid, hər bir yaralı xəbəri bizim ürəyimizə qasırğa kimi dolurdu. "Allah dayımın ruhunun dualarını eşitsin!" deyirdim. Çünkü, Saleh

həm də ana babamın adını daşıyır... Saleh yanvarda əsgərliyə getdi. Dayım həmin ilin iyununda vəfat etdi. Salehin dayımın dəfnədə iştirak etmək imkanı da olmadı, ilində də ola bilmədi. Dayımın vəfatının il-dönümündən bir ay keçməmiş isə Tovuz istiqamətində erməni təxribatı başladı...

Salehin xidmət etdiyi artilleriya böülüyünün komandiri polkovnik İlqar Mirzəyev də şəhid olmuşdu... özü də generali Polad Həşimovla birlikdə... İnancınız, o xəbəri eşidən kimi hansı hissələri yaşadığımızı bilmədik... Həyəcandan tər bizi bürümüşdü. Bilmirdik nə edək, necə edək. Mən anamı sakitləşdirməyə çalışdım, lakin özüm sakitləşə bilmirdim. Bu təkcə Salehə görə deyildi, bu şəhid olmuş Azərbaycan ovladlarına görə idi.

Son aldığımız məlumatlara görə Saleh sağıdır, Alılah Mütalib dayımın ruhunun dualarını eşidib, təki elə digər vətən oğullarına görə də eşidəydi, onlar da şəhid olmayıyadı. Ancaq hər kəsin bir tale payı var və hər kəs öz qismətini, taleyini yaşayır.

Cox təəssüf edirəm ki, Tovuz bölgəsindəki sonuncu şəhidimizin hansı kənddə şəhidlik zirvəsinə ucaldığını bilmirdim. Amma, Dondar Quşçuda olduğunu desəydim, anam yenə də çox narahat olacaqdı. Ona görə də, Ağdam kəndində olduğunu dedim. Anam isə dedi: - Nə fərqi var... Ağdam kəndində olub, Dondar Quşçuda olub, Vahidliyə olub... Yenədə anası fəryad edir şəhid övladına üçün...

Sonra gizlətməyə çalışdım:

- Anacan, haradan bilirsən, bəlkə, dezinformasiyaçılar yenə də hərəkətə keçib? Həm də nə bilirsən, sadəcə, sosial şəbəkələrdə yazılıb. Əsas Müdafiə Nazırlığının məlumatı təsdiqləməsidir. Hələ ki, təsdiqləməyib, İnşə Alılah təsdiqləməz.

- İnsaallah!...

Anamın ürəyi az da olsa, sakitləşdi, qardaşı oolu və digər Azərbaycan oğulları üçün... O da var idi ki, general Polad Həşimovun şəhadətə qovuşma xəbərini də sosial şəbəkələrdən eşitmışdı. Nə bilim... Və bir neçə saat sonra... Həmin xəbər təsdiqləndi. Əlim-ayağım yerdən üzüldü. Bu xəbər beynimdə yeni bir sözü də təkrarlatdı: "Nazim İsmayılov... Kədərimiz... Vüqarımız... Qürur yerimiz..."

Bu döyüslərdə Ağstafa 3 şəhid verdi!... Hər Ağstafalının, hər bir azərbaycanlının qürurudur. Ağstafa 2020-ci ilin "Şəhidlər şəhəri" oldu! Ağstafanın kəndləri çoxdur, qüruru isə kədərindən də çoxdur və çox olmalıdır!

Şəhid Namiq Əhmədovun doğulduğu Qazağın və bütün Azərbaycanın fəxri olan Səməd Vurğunun gözəl bir misrasını yazmaq yerine düşər:

Ölüm sevinməsin qoy... ömrünü verməz bada,

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar... Sevilərək ölenlər...

Şairin şeirinə düzəliş kimi qəbul edilməsin. Mən cə "Sevilərək ölenlər" yox, "Vətənini sevərək, Vətəni tərəfindən sevilərək şəhidlik zirvəsinə ucalanlar..."

Həqiqətən də, Şəhidlik əbədiyəşarlıqdır, ölüm deyil.

Bu bəndin ilk misrası beynimdə əks-sədasını verdi. Ölüm sevinməsin qoy... Ölüm sevinməməlidir. Şəhid sevinməlidir!

Mənim əbədi sirdəşim və yoldaşım olan Şəhidlərə Səməd Vurğunun həmin "Ölüm sevinməsin qoy..." şeirinin misralarını həsr edir və bu yazını təmamlayıram:

"Mən bu kiçik şeirimi yazıram göz yaşına, Cənubi vidalaşıram öz ürək sirdəsimlə..."

*Sevindik NƏSİBOĞLU*

20.07.2020

